



foto - 3x4 sm

CV

Adı: Zahid
Soyadı: Baxşəliyev

Ünvanı: Bakı şəhəri, Tolstoy küçəsi, 9-cu dalan, ev 2.

Təvəllüdü: 10.06.1961

Ailə vəziyyəti: evli

E-mail: *baxshaliyev61@mail.ru*

Tel: Ev 5942390, Mobil 0505230669

Təhsili 1979-1985 illər Azərbaycan Dövlət Tibb Universiteti
1985-1986 illər internatura
1987-1988 illər Yardımlı RMX, otorinilariqoloq
1988-1990 illər Petropavlovsk- Kamçatka , Med San Çast Rıbakov
1990-1994 illər Vladivostok.şəhəri, Bolniça Rıbakov, klinik ordinator

Elmi dərəcəsi və elmi adı

2014 Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrahiyyə 2 kfedrsının assistenti

Pesə fəaliyyəti

2005 -2018 Ə.Əliyev ad.AzDHTİ, cərrahiyyə kafedrası, assisent.

1998-2000 *Cərrahiyyə kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində cərrahi xəstəliklər üzrə mühazirələr, seminarlar və praktiki məşğələlər, elmi məqalələr. Kafedranın elmi tədqiqat işinin icraçısı. Kafedranın kuratoru.*

Nəşrlər

Proktologiya sahəsində iyirmiye yaxın elmi işlər, tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

“XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresi”-Bakı 2011

“Əziz Məmmədkərim oğlu Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfrans ”-Bakı 2012

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans”, Bakı 2014

“Tibb Elmləri Doktoru, Professor Hidayət Bilal oğlu İsayevin 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans”-Bakı,2014,

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans.” –Bakı 2015

“Tibb Elmləri Doktoru, professor Əliniyaz Əli oğlu Məmmədovun 60 illik yubileyinə həsr edilmiş Elmi-praktiki Konfransı” –Bakı, 19-20 oktyabr 2015

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illiyinə həsr olunmuş elmi-praktiki konfrans”-Bakı 2015

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans.” -Bakı 2015

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans”-Bakı 2017

Dillər

Azərbaycan (əla), Rus (yaxşı), İngilis (kafi)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-ışlərin siyahısı: Əlavə olunur

....

Peşəkar təcrübəsi ümumi cərrahi, xüsusən koloproktoloji xəstəliklər (qarın divarı yırtıqları, hemorroidektomiya, anal fistulun ləğvi, büzdümün epitelial yolunun cərrahi müalicəsi, təxirəsalınmaz proktoloji xəstəliklər

qeyd:cərrahi ixtisaslar üçün icra etdiyi əməliyyatların növləri qeyd olunmalıdır.

Nailiyyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1.Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.

1. QSXX və Kron xəstəliyinin konservativ müalicəsi .Ə.Əliyev adına Azdhti-nun 70 illiyinə həsr olunmuş elmi əsərlərin məcmuəsi, 2005. 4 səh.
2. Yoğun bağırsaq xəsrçəngi və vərəminin differensial diaqnostiokası, Azərbaycan onkologiya və hematologiya jurnalı, 2/2005, 4 səh.
3. Bağırsaq vərəmi və diareya sindromu, Kimya, biologiya və tibb.3-4(25)/2005, 3 səh.
4. Yoğun bağırsaq vərəminin klinik gedişi, Sağlamlıq jurnalı №9/ 2006, 4 səh.
5. Yoğun bağırsaq vərəminin differensial diaqnostikası, Sağlamlıq Jurnalı№8/2007, 6 səh.
6. Üfunətli (çürüntülü) qanqrenoz paraproktitin müalicəsi, Sağlamlıq Jurnalı№8/2009, 3 səh.
7. Yataq yarası fonunda əmələ gələn paraproktitlərin müalicəsi, Sağlamlıq Jurnalı№9/2009. 2 səh.
8. Anorektal nahiyə irinli xəstəliklərinin bakterioloji xüsusiyyətləri. //Azərbaycan təbabətinin müasir nailiyyətləri , 108-111. №1 2011.
9. Алгоритм диагностических мероприятий при аноректальных фистулах.//Врач-аспирантНаучно-практический журнал с. 449-454.2011 №4.3(47)
10. Anorektal nahiyə kəskin irinli xəstəliklərinin kliniki gedişinin xüsusiyyətləri.//Cərrahiyyə Elmi-praktik jurnal. Bakı, səh.94-98. №2(26) 2011
11. The diagnostics features of fistulas in anorectal regions. // XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresinin materialları. səh.205. Bakı, 13-16 oktyabr, 2011.
12. Kriptoqlandulyar fistullarda diaqnostik alqoritm. //Azərbaycan təbabətinin müasir nailiyyətləri, №4 2013.səh.67-71.
13. Proktoloji xəstələrdə laborator analizlərin müqayisəli xarakteristikası. /Əziz Məmmədkərim oğlu Əliyevin Doğum gününə həsr olunmuş Elmi-Praktiki konfransın Məcmuəsi. səh.171-176.Bakı 2-14
14. Anorektal nahiyənin fistullarının diaqnostikası və müalicəsində alqoritm. // Azərbaycan-Türkiyə cərrahiyyə və qastroenterologiya günləri. Bakı, səh. 104. 6-7 iyun 2014.
15. Anal fistulaların diaqnostikasında AUSQ və MRT-nin əməliyyatönü rolu. //Cərrahiyyə Elmi praktik Jurnal №3 (39) 2014, səh.21-25.
16. Anorektal nahiyənin xroniki irinli cərrahi xəstəliklərinin diaqnostikasının optimallaşdırılması. Tibb və Elm. Ə.Əliyev adına Elmi-praktik jurnal №(1) (2015), səh.
17. Kolon və düz bağırsağın travmatik zədələnmələri. Tibb və Elm. Ə.Əliyev adına Elmi-praktik jurnal №1 (3) 2016, səh. 42-46.
18. Portal hipertenziya, ektopik varikslər və hemorroy . Tibb və Elm. Ə.Əliyev adına Elmi-praktik jurnal № 4(6) (2016), səh. 29-35.
19. Hamilələrdə babasil. Ə.M.Əliyevin 120 illiyinə həsr olunmuş elmi-praktiki konfransının məcmuəsi. Bakı, 2017. səh. 335-342.